

UOT 378.

*Tahira Ənvər qızı Quliyeva
fölsəfə doktoru programı üzrə dissertant
Azərbaycan Respublikasının Təhsil İnstitutu*

MİLLİ-MƏNƏVİ MƏDƏNİYYƏTİN FORMALŞDIRILMASI ÜZRƏ APARILAN İSLƏR TƏLƏBƏLƏRİN SOSİALLAŞMASININ BAŞLICA ŞƏRTİ KİMİ

*Taxira Энвер гызы Гулиева
докторант по программе доктора философии
Институт Образования Азербайджанской Республики*

НУ

РАБОТЫ, ПРОВОДИМЫЕ ПО ФОРМИРОВАНИЮ НАЦИОНАЛЬНО- ИРДАВСТВЕННОЙ КУЛЬТУРЫ КАК ВАЖНОЕ УСЛОВИЕ СОЦИАЛИЗАЦИИ СТУДЕНТОВ

*Tahira Anvar Guliyeva
doctorial student in the program of doctor of philosophy
Institute of Education of the Republic of Azerbaijan*

THE WORK CARRIED OUT ON THE FORMATION OF NATIONAL MORAL CULTURE AS AN IMPORTANT CONDITION FOR THE SOCIALIZATION OF STUDENTS

Xülasə. Azərbaycan cəmiyyətində, istər ailədə, istər təhsil müəssisələrində, ietimai yerlərdə, əmək kollektivlərində insanların, o cümlədən tələbə-gənclərdə milli-mənəvi mədəniyyətin formalşdırılması həmisi əncələnmiş olmasından biri olmuşdur və hazırda da son dərəcə aktual vəzifələrdən biri olaraq gündəmdədir. Mütəfəkkirlerimiz, klassik və miflər yazıçılarımız, pedaqqoq və psixoloqlarımız, filosoflarımız, dövlət başçılarıımız haqqında danışılan məsələyə həmisi diqqət yetirmiş, vacibliyini döñə-döñə qeyd etmişlər.

Məqalədə milli-mənəvi mədəniyyətin formalşdırılması üzrə aparılan işlər tələbələrin sosiallaşmasının başlıca şərti kimi nəzərdən keçirilir.

Acar sözlər: *tələbələr, milli-mənəvi, milli-mənəvi mədəniyyət, milli-mənəvi mədəniyyətin formalşdırılması, milli-mənəvi mədəniyyətin formalşdırılması meyarları, tələbələrin sosiallaşması*

Резюме. В азербайджанском обществе одной из актуальных задач было и является по сей день формирование национально-нравственной культуры людей, в том числе студенческой молодежи как в семье, так и в учебных заведениях, общественных местах, рабочем коллективе. Наши просветители, классики и современные писатели, педагоги и психологи, философии отмечали важность задач, высказанных о главах страны. В статье рассматриваются работы, проводимые по формированию национально-нравственной культуры как важное условие социализации студентов.

Ключевые слова: *студенты, национально-нравственное, национально-нравственная культура, формирование национально-нравственной культуры, критерии формирования национально-нравственной культуры, социализация студентов*

Summary. In Azerbaijani society, one of the urgent tasks was and is to this day the formation of the national-moral culture of people, including students, both in the family and in educational institutions, public places, and the working community. Our enlighteners, classics and modern writers, teachers and psychologists, philosophies noted the importance of the tasks expressed about the heads of the country. The article discusses the work carried out on the formation of national and moral culture as an important condition for the socialization of students.

Keywords: *students, national moral, national moral culture, formation of national moral culture, criteria for the formation of national moral culture, socialization of students*

Azərbaycan cəmiyyətində, istar ailədə, istar təhsil məməssilərində, içtimai yerlərdə, əmək kollektivlərində insanların o cümlədən tələbə-ganclarda milli-mənəvi mədəniyyətin formalasdırılması həmişə öncül məsələlərdən biri olmuşdur və həzirdə isə son dərəcə aktual vəzifələrdən biri olaraq gündəmdədir. Mütləqəkkirlerimiz, klassik və müasir yazıçılarımız, pedaqoq və psixoloqlarımız, filosoflarımız, dövlət bacarıclarımız haqqında danışınan məsələyə həmişə diqqət yetirmiş, vəcibləini dönb-dönb qeyd etmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin mənəvvəsi milli-mənəvi mədəniyyətin formalasdırılmasına, onlarda yüksək manevi keyfiyyətlərin daha da inkişaf etdirilməsinə fikir veriliməsi nənəcən dərəcə lazımlı bilsidir. Ulu öndərin sözsləridir: "Gəncərləri paklıq, saflıq, yüksək xəlqə, yüksək mənəvvəyyət ruhunda tərbiyə etməliyəm... Azərbaycan xalqının yüksək mənəvvəyyəti hər şeydən ucadır... Bu, həm xalq üçün, millət üçün, həm bir azərbaycanlı üçün, hər bir vətəndaş üçündür".

Milli-mənəvi dəyərlərimiz tələbələrdə milli-mənəvi mədəniyyətin formalasdırılmasına, onlarda yüksək manevi keyfiyyətlərin daha da inkişaf etdirilməsinə fikir veriliməsi nənəcən dərəcə lazımlı bilsidir. Ulu öndərin sözsləridir: "Ona görə biz elə etməliyik ki, gənc nəsil milli ruhda böyüdünlər, vətənpərvər, Vətənə sadıq olsun, Vətən üçün işləsin, çalışın. Bunu etmək üçün güclü vətənpərvərlik hissə və milli ruh lazımdır. Milli ruhun da taməldənə milli ananalar, müsiki, ədəbiyyat, ana dili dayanır. Ona görə bu səhər ümumiyyətə, əlkəmizini galocak inkişafi üçün çox önemlidir" (1).

Azərbaycan Respublikasının birincisi vitse-prezidenti, Heydər Əliyev Fonduñun prezidenti Mehriban xanım Əliyeva da uşaqları, yeniyetmə və gəncərləri milli-mənəvi mədəniyyətin formalasdırılmasına məsələsinə həmişə diqqət mərkəzdən saxlayır. Mehriban xanım Əliyevanın sözsləridir: "Hər bir cəmiyyətdə mərhəmət, insanparvərlik, qayğı kimi hissələr osas vər tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti möhəz bù prinsiplər əsasında, həm öz hayatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkəf çətinliyinə düşən insanların yardım əlini uzatmaq deyil. Mərhəmət bəzan çatın və məsuliyyətli qərar qəbul etməyi tələb edir" (2).

Ulu öndərin irləsində azərbaycanlıq ideyası özünəməxsus rola malikdir. Heydər Əliyev əlkəmizdə yaşıyan xalqların vahid bir ailədə yaşadıqlarını deyr və əlavə edirdi ki, Azərbaycan bu ölkədə yaşıyan xalqların hamisi üçün Vətəndir: "Biz azərbaycanlıyiq. Hamimizin Vətəni Azərbaycandır. Bizi bir xalq, bir millət, bir insan olaraq bu torpaq ərsəyə gətirmişdir. Buna görə də bizim hər birimizin canında azərbaycanlıq ruhu yaşayır. Bizi bir-birimizə bağlayan və dəhəqəcək bir hissə edən azərbaycanlıq ruhu, azərbaycanlıq ideyası olmalıdır. Hər bir dövlətin milli ideologiyası olur. Müstəqil Azərbaycan Respublikasının milli ideologiyası da azərbaycanlıq ideologiyasıdır".

Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimiz qorunub saxlanması və daim yaşadılması ilə bağlı 2001-ci il avqustun 13-də "Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı başlılanmasız xəyanətdən" bayanat imzalamışdır.

Azərbaycan Respublikasının Prezidentini canab İlham Əliyev öz məruza və çıxışlarında Azərbaycan xalqının hər zaman milli-mənəvi dəyərlərinə sadıq olduğunu dənb-dənə demisidir.

Conab İlham Əliyev 2014-cü il fevralın 13-də Milli Konservatoriyannı yeni inzibati-tadris kompleksinin açılışında iştirak etmiş və demişdir: "Ona görə biz elə etməliyik ki, gənc nəsil milli ruhda böyüdünlər, vətənpərvər, Vətənə sadıq olsun, Vətən üçün işləsin, çalışın. Bunu etmək üçün güclü vətənpərvərlik hissə və milli ruh lazımdır. Milli ruhun da taməldənə milli ananalar, müsiki, ədəbiyyat, ana dili dayanır. Ona görə bu səhər ümumiyyətə, əlkəmizini galocak inkişafi üçün çox önemlidir" (1).

Azərbaycan Respublikasının birincisi vitse-prezidenti, Heydər Əliyev Fonduñun prezidenti Mehriban xanım Əliyeva da uşaqları, yeniyetmə və gəncərləri milli-mənəvi mədəniyyətin formalasdırılmasına məsələsinə həmişə diqqət mərkəzdən saxlayır. Mehriban xanım Əliyevanın sözsləridir: "Hər bir cəmiyyətdə mərhəmət, insanparvərlik, qayğı kimi hissələr osas vər tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti möhəz bù prinsiplər əsasında, həm öz hayatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkəf çətinliyinə düşən insanların yardım əlini uzatmaq deyil. Mərhəmət bəzan çatın və məsuliyyətli qərar qəbul etməyi tələb edir" (2).

Milli-mənəvi mədəniyyətin formalasdırılması üzrə aparılan işlər tələbələrin sosiallaşmasının başlıca şərti kimi "sosialşasın" fəaliyyət nəzərdə tutulur ki, nəticədə bu, fəal vətəndaşlıq yaradır. Sosialşasın üçün, ilk növbədə, mühit - cəmiyyət, insanın buna psixoloji hazırlığı və sosialşasınaya olan ehtiyac kimi amillər mühüm rol oynayır" (3, s. 9).

Milli-mənəvi mədəniyyətin formalasdırılması üzrə aparılan işlər tələbələrin sosiallaşmasının başlıca şərti kimi

fəaliyyət nəzərdə tutulur ki, nəticədə bu, fəal vətəndaşlıq yaradır. Sosialşasın üçün, ilk növbədə, mühit - cəmiyyət, insanın buna psixoloji hazırlığı və sosialşasınaya olan ehtiyac kimi amillər mühüm rol oynayır" (3, s. 9).

Maqala mülliətinin aşağıdakı fikirləri ilə tam razılıqla mümkündür: "İnsanların öz hüquq və öhdəliklərini bilməsi, özünü canımyıtlama sistemini tamhəquqlu bir üzvü kimi hiss etməsi, lazım gəldikdə vətəndaş mövqeyini ortaya qoya biləsim bir məmənə şəkildə dəstəkləndənədir. Vətəndaş bilməlidir ki o, azad, intellektual fiziki şəxslər və onun hər hansı bir sistemdən asılılığı yoxdur, heç naya təbe dəylər, sadəcə, tamın bir hissəsidir. Məsləhəldən öz fikrini ortaya qoya biləm, tələb etmə hüquq vardır. "Vətəndaş hər hər həqiqi və vəzifələrini bilməlidir" anlayışı tələb və təklif prosesinin obyektivliyini təmin edir. Bu, vətəndaşın canımyıtlama sistemi qarşısında müsəliyyətinin və məlumatlılığını artırır ki, hər bir vətəndaş da an azindan yaşadıgi canımyıtlə tanımlıdır" (3, s. 9).

Kanada Nikah və Aila Institutunun araşdırırmalar və məlumat üzrə menecceri Andrea Mrojekin qənəftəri da çox məraqlıdır. Bir sira məraqlı vətəndaşlarından farqlı mühümklər rastlaşıraq. Onun fikirlərindən faydalanaq: "Erkək sosialşasın uşaqların təbəsiyindən saatlıqla ələkən, hər hesab olunub... uşaqlar ələkən olmaq macəl tapşırımlı həddən artıq erkən vaxtda bir yera salındırıb, bu onların fərdililiyini itiləmir, əksinə sindir" (4).

Maqalada diqqətəlayiq nümunə göstirilir. Fikir verək: "Mən əmin olmaq istəyirəm ki, oğlun atrafdakırların əsaslıq qurğunu öyrənir" – bir valideyin deyir. Digarı slava edir: "Qızımız utancaqdır. İstəyirəm ki, o digər uşaqlarla birlilikdə olsun, bu ona öz "qızından" cixmaga kömük edəcək". Üçüncü valideyin isə həycənlənə bildirir ki, uşağı bağdadakı təbənlərin dostlarını sevir: "O həsrətlər gəzələyir ki, bağcaya gedib onlara vaxt keçirsin!"

"Valideynlər öz uşaqlarının digərləri ilə əsaslıq qurğunu bacarıqlarından narahat olmaqdən qaçılırlar. Lakin həyməşidərlər erkən qarşılıqlı əlaqənin balaca uşaqların sosialşasınmasına müsbət təsir göstərdiyi fikri doğrudurum". Kanadali psixoloq, doktor Qordon Nyufeld bildirir ki, bu heç də belə deyil. Məsələ burasında -oxlaçı normalar əsasında mənəvi fəaliyyətdə, sosial və pəşə mobilliyində fəaliyət olmalıdır; -azadlıq, iradəyə və mənəvi-ruhi milli əmənələrə əsaslanımaqla mənəvvyyatı inkişaf et-

dir ki, onlar balaca uşaqları buna hazır olmadan evvel "sosialşadıcı" mühito salırlar" (4).

Uri Bronfenbrennerin mülahizələrində də məragıldır. Psixoloq nəyin sosialşasın olmadığını aşağıdakı şəkildə tqdim edir: "Aydın olmadır ki, sosialşasın - mədəniyyətə demək deyilidir. Unutmayın ki, nəsist gəncərlər sosialşasın prosesinin məhsulu idü". Sosialşasın o deməkdir ki, uşaqın canımyıtlə uyğunlaşdırılmış şəkildə elə tərbiya olunur ki, onlar böyüküdənə cəmiyyətə fayda gətirəcək böyükərlər olsalar da bilsinlər və həm işdə, həm evdə, həmkarları, ailələri və dostları ilə qarşılıqlı hörmətə asaslanan əsniyyatı qura bilin" (4).

Məqalədə diqqəti cəlb edən başqa məqam da vardır. Diqqət yetirək: "Doktor Nyufeld və onun Nyufeld Institutunda çalışan həmkarları üçün sosialşasın təkəf homiyasılardır ilə yaxşı yola getmək bacarığı deyil. Sosialşasın - özünən olmağla davam edərək ətrafdakırlarla münasibət qurmaq bacarıcıdır. Sosialşasın - özünən olmağla davam edərək ətrafdakırlarla münasibət qurmaq bacarıcıdır".

Nümunə olaraq, Doktor Nyufeld mənəqış-şəsəb olmamaq qorxuslu ilə öz fikrini bildirməyə qadir olmayan qadın mülliəlimi misal götür. Mülliəlimlərlə isə bu mülliəlim kimsəz öz etirazını bildirməkdənəsus, susub oturumğa üstünlük verir. Elə təsəssürat yaranır ki, bu mülliəlm "çox gözələndir" - və digərləri ilə yaxşı yola gedir. Bölkə də o öz şagirdlərindənə bunu məsləhət görür. Əslində isə, nümaçış qorxuslu ilə öz şəxsi "mənliyin" qoruyub-saxlaya bilir.

Daim hər kəsə razı olmaq və "yaxşı insan" olmaq cəhdləri asında inkişaf etməsi, yetişməsi bir şəxsiyyətin gizli olamətləri ola bilər" (4).

Tələbələr ali təhsil məməssilərlərdən müsələyən pesərlər (mülliəlim), konkret ixtisəslərə təxip mədəniyyətə yiyəsalırlar. Gələcək müttəxəssislər üçün mədəniyyət deyil, deyil, deyil. Lakin həyməşidərlər erkən qarşılıqlı əlaqənin balaca uşaqların sosialşasınmasına müsbət təsir göstərdiyi fikri doğrudurum".

-tələbələr mənəvi-ruhi inkişafə, mənəvi təkmilləşməyə, özünü qızılıyatlardır, öz həyatının manasını bilməyə, nümunəvi davranışa tələbat yaradımlıdır;

-oxlaçı normalar əsasında mənəvi fəaliyyətdə, sosial və pəşə mobilliyində fəaliyət olmalıdır; -azadlıq, iradəyə və mənəvi-ruhi milli əmənələrə əsaslanımaqla mənəvvyyatı inkişaf et-

dirmək lazımdır, əxlaqın saflaşdırılması təmin olunmalıdır;

-tələbələrdə vicdanlılıq, xeyirxahlıq, ədələtlilik, humanizm, obyektivlik, insansevərlik, vətənpərvərlilik və s. bu kimi müsbət keyfiyyətlərin formalasdırılması qayğısına qalmaq lazımdır;

-milli dəyərlərə, milli mənəvi adət və ənənələrə hörmət hissələri inkişaf etdirilməlidir;

-milli şorət və milli ləyaqət, ailə şərəfi və ləyaqəti, milli mənlik şüurunu formalasdırılmalıdır;

-tələbələrdə tənqidi təfəkkürün inkişaf etdirilməsi nəzərdə tutulmalıdır, özünütənqid bacarığı yaradılmalıdır;

-toleranqlığın tərbiyə olunmasına nail olunmalı, intolerantlığın yalnız düşmənə münasibətdə lazımlı gəldiyi tələbələrə başa salınmalıdır;

-başqalarının mənafeyinin tapdalanmaması, eyni zamanda insan həyatının dəyərinin başa düşülməsi təmin edilməlidir;

-insanların həyatına, başəriyyətin mövcudluğuna töhlükə törədə bələcək hallara qarşı barışmazlıq tərbiyə olunmalı, ətraf mühitin, ekolojiyanın qorunmasına töhfəbat yaradılmalıdır;

-öz ailəsi, Vətənimiz üçün borc, məsuliyyət hissi, cavabdehlik formalasdırılmalıdır və s.

Milli-mənəvi mədəniyyətin formalasdırılması üzrə aparılan işlər tələbələrin sosiallaşmasının təsirini artırmaq üçün müəyyən meyarlar əsas götürülməlidir. Aşağıda qeyd edəcəyimiz meyarlari məqsədə uyğun hesab edirik: *definisiyal meyar* (ruhi-mənəvi kateqoriyaları və onların tətbiqini bilmək); *davranış-iradi* yonlu meyar (fəaliyyətin hər hansı bir növündə şəxsiyyətin ruhi-mənəvi mədəniyyətə yiyələnməyə hazır olması, özünütəkmilləşməyə cəhd, əxlaq normalardan kənarəçixmalaqrəqəti bərişməzliq); imperativ meyar (məntiqi təfəkkürün formalasdırılması, mənəvi-ruhi sahə çərçivəsində fəaliyyətin məqsədəyənənmişliyi) və s.

Problemin aktuallığı. Milli-mənəvi mədəniyyətin formalasdırılması üzrə işlər tələbələrin sosiallaşmasının əsas şartı kimi yanaşılması öz aktuallığı ilə fərqləndir.

Problemin yeniliyi. Milli-mənəvi mədəniyyətin formalasdırılması üzrə aparılan işlər tələbələrin sosiallaşmasının başlıca şartı kimi nəzərdən keçirilir.

Problemin praktik əhəmiyyəti. Məqalə gönc tədqiqatçılar, doktorant və dissertantlar üçün faydalı olacaqdır.

Ədəbiyyat

1. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014-cü il fevralın 13-də Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksinin açılışı zamanı nitqi. Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi. <https://president.az/articles/11013/print>

2. C. Feyziyev. Müasir Azərbaycan qadının real obrazı: Mehriban Əliyeva. "Xalq qəzeti", 2016, 26 avqust

3. G. Abdullayeva. Siyasi sosiallaşma və bu prosesə təsir edən amillər. "Xalq qəzeti", 2013, 2 iyun

4. Andrea Mrojek. Забота о детях: почему ранее образование в этом не помощник? <http://tebiivalideynlik.az/bes-sosiallasma/>

Rəyçilər: *ped.ü.elm.dok., prof. A.N. Abbasov,*

ped.ü.fəls.dok. L.A. Məmmədli

E-mail: tahiraaztu@gmail.com

Redaksiyaya daxil olub: 16.10.2018